

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

"Bank of Baku" ASC

"Bakı fond birjasında qiymətli kağızların listingi, delistingi və ticarətə buraxılması qaydaları" (Forma №2)

EMITENT HESABATI

Qeyd: Bu hesabat AZ1004005364 Dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 15.55 (on beş tam yüzdə əlli beş) manat olan 3,400,000 (üç milyon dörd yüz min) ədəd adi, sənədsiz, adlı səhmlərin buraxılışı üzrə tərtib edilmişdir

Bakı 2015

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

1.Ümumi məlumat

1.1. Hüquqi şəxsin adı;

"Bank of Baku" ASC

1.2. Emitent nizamnaməsinin, illik və rüblük hesabatlarının səhmdarlar və investorlar tərəfindən əldə edilə biləcəyi yeri və üsulu;

Bütün məlumatları Bakı şəhəri, Atatürk pr., 42, AZ1069 ünvanında yerləşən şirkətin inzibati binasından və **www.bankofbaku.com** saytından əldə etmək olar.

1.3. Emitent Hesabatında əksini tapan bütün məlumatların dürüstlüyünə, düzgünlüyünə və tamlığına, faktlara uyğun olduğuna dair Hesabatın məzmununa görə məsuliyyət daşıyan şəxslərin bəyanatı;

Hesabatın məzmununa görə məsuliyyət daşıyan şəxslərin adı və vəzifəsi: İbrahimov Abbas Məmmədli oğlu (idarə heyətinin sədri)

1.4. Emitentin maliyyə hesabatlarının auditini aparan şəxs

Adı: "Deloitte & Touche LLC"

Ünvan: Nizami küçəsi, 96

Tel: (99412) 4041210

VÖEN: 1300679981

1.5. Qiymətli Kağızın buraxılışlarının Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatla alındığı tarixlər göstərilməklə, Qiymətli Kağızın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Emitent tərəfindən emissiya edilməsi haqqında bəyanat;

Tarix	Nominal	Say	Qeydiyyat nömrəsi	Q.K.-ın növü
20.04.2012	15,55 AZN	3400000	AZ1004005364	adi, sənədsiz, adlı səhmlər
03.12.2012	1000 AZN	10000	AZ2006005360	Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlar
17.05.2013	1000 AZN	5 000	AZ2008005368	Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlar
16.05.2014	1000 ABŞ dolları	12 000	AZ2009005367	Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlar

1.6. Emitentin reyestr saxlayıcısının tam adı və ünvanı;

"Bank of Baku" ASC, Bakı şəhəri, Atatürk pr., 42, AZ1069

1.7. Qiymətli Kağızların anderrayterinin və Emitent Hesabatında verilən məlumatın məzmunu və ya mənası ilə əlaqədar izahlar verə bilən səlahiyyətli şəxsin adı və əlaqə rekvizitləri.

"AzFinance Invest" MMC Ünvan: Bakı şəh., N.Nərimanov pr. 206, məhəllə 466, Səfərəliyev İntiqam (Baş Menecerin müavini) Tel: (012) 310 33 30

2. Qiymətli Kağız haqqında məlumat

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

2.1. Emitent Hesabatında Emitent və onun listingdən keçməsi nəzərdə tutulan Qiymətli Kağızı haqqında aşağıdakı məlumat verilməlidir:

2.1.1. Qiymətli Kağızın növü, forması, miqdarı, nominal dəyəri, tədavül müddəti və illik faiz dərəcəsi (olduqda);

Adi, sənədsiz və adlı səhmlər – 3 400 000 ədəd, nominalı 15,55 (on beş tam yüzdə əlli beş)AZN

2.1.2. Qiymətli Kağızla əlaqəli hüquqların təsviri, xüsusilə:

a) Qiymətli Kağız səhmlər olduqda, səsvermə hüquqlarının və Emitentin ləğv edilməsi və ya səhmlərin geri alınması hallarında qalıqdan pay əldə etmək hüququnun təsviri;

- Emitentin idarə edilməsində Mülki Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- Emitentin ümumi yığıncağının çağırılmasını tələb etmək;
- Emitentin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- Emitentin səhmdarların ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
- Emitentin fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını tələb etmək;
- Emitentin xalis mənfəətindən dividend almaq;
- Emitentin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirdikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- Mülki Məcəllə və səhmdar cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq;

b) Qiymətli Kağız konversiya borcu istiqrazlar və ya digər konversiya oluna bilən Qiymətli Kağız olduqda, onun sahibinin malik olduğu Qiymətli Kağızı dəyişdirə biləcəyi şərtlər, tarixlər və dəyişdirilə bilən Qiymətli Kağıza aid hüquqlar;

Bu cür qiymətli kağızlar mövcud deyil.

c) Dividendlərin və ya faizlərin alınması şərtləri (ödənişin üsulu və tarixləri);

Dividendlərin ödənilməsi Səhmdarların Ümumi Yığıncağının qərarı ilə ilin yekunlarına görə, mənfəətin bir hissəsinin ildə bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur.

ç) Qiymətli Kağızın alınmasına dair üstünlük hüquqlarının mövcudluğu və həmin hüquqların istifadəsi qaydaları;

Üstünlük hüquqları səhmdarlara aiddir.

d) Qiymətli Kağızın Emitent tərəfindən geri alınması nəzərdə tutulduqda, bu cür geri alınmanın şərtləri və qaydaları;

Mövcud deyil

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

3. Emitent haqqında məlumat

3.1. Emitentin tam adı, qısaldılmış adı, hüquqi ünvanı və hüquqi ünvandan fərqlidirsə, əsas inzibati bölmənin yerləşdiyi ünvan. Bütün filialların, nümayəndəliklərin və digər əsas inzibati bölmələrin ünvanları və telefon nömrələri;

Emitentin adı: "Bank of Baku" Açıq Səhmdar Cəmiyyəti

Emitentin qısaldılmış adı: "Bank of Baku" ASC

Emitentin hüquqi ünvanı: Bakı şəh., Nərimanov ray., Atatürk pr., 42, AZ1069

Emitentin faktiki ünvanı: Bakı şəh., Nərimanov ray., Atatürk pr., 42, AZ1069

Telefon: (+99412) 447 00 55

Faks: (+994 12) 498-82-78

İnternet səhifəsi: www.bankofbaku.com

Elektron poçtun ünvanı: root@bankofbaku.com

Emitentin filial və nümayəndəlikləri haqqında məlumat:

№	Filiallar	AMB tərəfindən verilmiş icazənin tarixi və dövlət qeydiyyat nömrəsi	Ünvan	Direktor	Attestasiya tarixi və nomrəsi	Verilmiş etibarnamənin müddəti və nömrəsi
1	«Mərkəz» filialı	№ 247/3 13.05.2008	Bakı ş., AZ 1052, Azərbaycan pr., 3	Rəhimova Kamila Müzəffər qızı	18.02.2011 №06/05-455	31.12.2013 №: 27
2	«28 May» filialı	№ 247/16 08.11.2010	Bakı şəhəri, R. Behbudov küç, 17	Məmmədov Murad Akif oğlu	27.06.2012 №06/05-1569	31.12.2013 №: 39E
3	«Azneft» filialı	№ 247/1 23.06.2006	Bakı ş.. AZ 1004, Neftçilər pr., 65	Əzizov Azər Rafiq oğlu	27.06.2012 №06/05-1569	31.12.2013 №: 39E
4	«Əhmədli» filialı	№ 247/14 20.11.2007	Bakı ş., A Z 1149, Sarayevo küç, 23/22	Bağirov Cavid Nadir oğlu	21.09.2007 №06/05-1770	10.06.2013 113E
5	«Bakixanov» filialı	№ 247/10 01.03.2007	Bakı ş., Bakixanov qəsəbəsi, Gənc lər küç, 4081- ci məh.	Həsənov Zakir Taleh oğlu	16.03.2012 №06/05-588	10.06.2013 №: 150E
6	«Mərdəkan» filialı	№ 247/18 23.05.2011	Bakı şəhəri, AZ1076, Mərdəkan	Əsgərov Ruslan Ramiz oğlu	27.03.2013 №06-00446- 2013	27.02.2012 №: 089-2E

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

			qəsəbəsinin girişi			
7	«Nəsimi» filialı	№ 247/6 23.06.2006	Bakışəhəri, A.Məhərrəmo vküçəsi3005- ci məhəllə, 26B	Hümbətov Namiq Mürşüd oğlu	15.02.2008 №06/05-245	10.06.2013 №: 151E
8	«Neftçilər» filialı	№ 247/2 23.06.2006	Bakı ş., Q.Qarayevpr. 59	Qəmbərov Amid Mirzəyar oğlu	03.11.2010 №06/05-3992	10.06.2013 №: 55E
9	«Otoplaza» filialı	№ 247/4 23.06.2006	Bakı ş., AZ1108, Z.Bünyadov küç., 118	Ömərov Elnur Eldar oğlu	13.04.2011 №06/05-929	31.12.2013 №: 39E
10	«Xəqani» filialı	№ 247/17 20.04.2011	Bakı ş., Xəqaniküç., 2	Əzimova Qumral Rəhman qızı	18.05.2011 №06/05-1368	27.02.2012 №: 089-2E
11	«Yasamal» filialı	№ 247/11 14.05.2007	Bakı ş. Yasamal r- nu, N. Hikmət küç., 32c	Qədirov Zaur Əlibrahim oğlu	26.02.2010 №06/05-456	10.06.2013 №: 153E
12	Əməliyyat mərkəzi		Bakı ş. Ağa Neymətulla küç.63-65	Hüseynov FəridArifoğlu	07.09.2007 №06/05-1651	
13	«Sumqayıt» filialı	№ 247/8 15.09.2006	Sumqayıt ş., AZ5001, Z.Hacıyevküç , 20A	Rəhimov Samir Seyfəddinoğlu	23.11.2007 №06/05-2142	10.06.2013 №: 118E
14	«Gəncə» filialı	№ 247/12 31.08.2007	Gəncə ş., Nizami r- nu, Cavadxank, ev 38	Qurbanov Hüseyn Mahir oğlu	22.06.2012 №06/05-1569	10.06.2013 №: 152E
15	«Lənkəran» filialı	№ 247/13 31.08.2007	Lənkəran ş, H.Aslanov xiyabanı 1	Məmmədov Rüfət Mirqəvvam oğlu	27.03.2013 №06/00445- 2013	09.01.2014 №: 218E
16	«Şəki» filialı	№ 247/9 19.01.2007	Şəki ş. M.Rəsulzadə, 183	Məcidov Teymur Məhərrəm oğlu	16.11.2007 №06/05-2089	10.06.2013 №: 116E
17	«Xaçmaz» filialı	№ 247/15 05.11.2009	Xaçmazşəhəri , H.Əliyevküç, 30	Beydullayev Abdulla Ömürşahoğlu	13.11.2012 №06/05-3086	27.02.2012 №: 089-2E
18	«Xırdalan» filialı	№ 247/19 27.09.2011	Xırdalanşəhər i, H.Əliyevküç, 39.	Əliyev Ali Valeh oğlu	18.05.2011№0 6/05-1368	10.06.2013 №112E

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

19	«Müştəri Xidmətləri Departament» Baş Ofis	№247 18.02.2005	Bakı ş. Mustafa Kamal Atatürk pr.42	Hacızadə Sənan Təriyel oğlu	18.08.2006 №06/05-1857	31.12.2013 №170
20	«Babək filialı»	№247/20 24.12.2012	Bakı ş. Nizami r- nu, Babək prospekti, 2269-cu məhəllə	Fərəcov Vüqar İntiqam oğlu	15.07.2011 №06/05-2413	09.01.2014 №18E
21	«Həzi Aslanov» filialı	№247/21 14.02.2013	Bakı ş. Xətai r- nu, M.Hadi küç., 80	İbrahimov Məhəmməd Əhməd oğlu	27.06.2012№0 6/05-1569	15.02.2013 №035-2E
22	«Şirvan» filialı	№247/22 30.05.2013	Şirvan ş. M.Ə.Rəsulzadə küç., 33	Nəbiyev Aslan Şəmisdan oğlu	24.04.2013№0 6/00988-2013	04.06.2013 №071-2E
23	«Yeni Sumqayıt» filialı	№247/23 25.07.2013	Sumqayıt ş, N.Nərimanov küç., 1-ci mkr. 49 B	Rəhimov Ramin Vaqif oğlu	27.06.2012№0 6/05-1569	09.10.2013 №123-2E
24	«Səməd Vurğun» filialı	№247/24 24.12.2013	Bakı ş. Nəsimir- nu, Puşkinküç., 12/14	Əliyev Tural Valeh oğlu	13.05.2011№0 6/05-1368	25.12.2013 №143-2E
25	«Yeni Gəncə» filialı	№247/25 10.04.2014	Gəncə ş. Nərimanov pr-ti., 42C	Ağayev Elvin Ağaddin oğlu	03.11.2010№0 6/05-3992	14.04.2014 №24E

3.2. Emitentin dövlət qeydiyyatına alındığı tarix, yer və dövlət qeydiyyat nömrəsi;

Emitent Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 01.02.2005-ci il tarixində qeydiyyata alınmışdır. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi: 1700038881

3.3. Müəyyən olmadığı hallar istisna olmaqla, Emitentin fəaliyyət müddətinin sonu,.

Emitentin fəaliyyət müddətinin sonu qeyri müəyyəndir.

4. Emitentin nizamnamə kapitalı haqqında məlumat

4.1. Emitentin nizamnamə kapitalının məbləği və onu təşkil edən səhmlərin miqdarı, növləri və forması;

Nizamnamə kapitalının ölçüsü: 52.870.000 (əlli iki milyon səkkiz yüz yetmiş min) manat.

Adi sənədsiz adlı səhmlər: 3.400.000 (üç milyon dörd yüz min) ədəd.

Hər birinin nominal dəyəri: 15,55 (on beş manat əlli beş qəpik) manat

Səhmlərin dövlət qeydiyyat nömrəsi: AZ1004005364

Səhmlərin ödənilməsi üzrə səhmdarların öhdəliklərinin yerinə yetirməsi dərəcəsi: 100 %

4.2. Yerləşdirilməmiş (və ya ödənilməmiş) səhmlərin miqdarı, növləri və nominal dəyəri;

Emitentin yerləşdirilməmiş səhmləri mövcud deyil.

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

4.3. Emitent konversiya borcu istiqrazlarını və ya digər səhmlərə dəyişdirilə bilən Qiymətli Kağızları buraxdıqda, onların miqdarı, məbləği və bu cür dəyişmənin qaydaları;

Bu cür qiymətli kağızlar mövcud deyil.

4.4. Son 3 (üç) maliyyə ili ərzində nizamnamə kapitalında dəyişikliklər olduğu halda, bu haqda ətraflı məlumat;

20.04.2012-ci il tarixində nizamnamə kapitalının 52 870 000 manata çatdırılması ilə bağlı Nizamnaməyə dəyişiklik edilmişdir.

4.5. Emitentə və ya Emitentin törəmə və asılı şirkətlərinə məxsus Emitentin Qiymətli Kağızların miqdarı və nominal dəyəri:

Bu cür qiymətli kağızlar mövcud deyil.

5. Emitentin nizamnamə kapitalını təmsil etməyən buraxılışları haqqında məlumat

5.1. Emitent aşağıdakı hallarda nizamnamə kapitalını təmsil etməyən buraxılışları haqqında ətraflı məlumat verməlidir:

5.1.1. Son 3 (üç) il ərzində Emitent tərəfindən buraxılmış və onun nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat;

Mövcud deyil

5.1.2. Son 3 (üç) ildən əvvəl buraxılmış və hal-hazırda dövriyyədə olan nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat.

Mövcud deyil

6. Emitentin fəaliyyəti haqqında məlumat

6.1. Emitentin və ya onun Aidiyyatı şəxslərinin kommərsiya fəaliyyətinin təsviri. Bu cür təsvir aşağıdakıları daxil etməlidir:

a) Emitentin, onun Aidiyyatı şəxslərinin ən azı son 3 (üç) maliyyə ili ərzində kommərsiya fəaliyyətinin xülasəsi;

Emitentin əsas kommərsiya fəaliyyəti bank-maliyyə xidmətidir. Aidiyyatı şəxslərin son 3 ildə kommərsiya fəaliyyəti olmayıb.

b) Sonuncu tam maliyyə ilinin sonundan başlamaqla, Emitentin kommərsiya fəaliyyətinin inkişafına əhəmiyyətli təsir göstərə bilən amillər.

Emitentin kommərsiya fəaliyyətinin inkişafına əhəmiyyətli təsir göstərən amillər bazar və valyuta riskləridir.

Bazar risklərinə əsasən bazarda rəqabətin səviyyəsini valyuta risklərinə isə valyuta sərbətinə daxil olan valyutaların məzənnəsinin kəskin dəyişməsinə aid etmək olar.

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

6.1.1. Emitent tərəfindən istehsal olunmuş əsas məhsullar və göstərilmiş xidmətlər, bu məhsulların yayılması və xidmətlərin göstərilməsi üsulları və məhsul və xidmətlər üçün əsas bazarlar;

Emitentin əsas məhsulu mikro və kiçik sahibkarlara kredit məhsullarıdır. Göstərilən xidmət emitentin ofisindən və direct-marketing üsulu ilə satılır.

6.1.2. Emitentin aktivlərindən mühüm məbləğdə investisiya tələb edən və ya digər cəhətdən mühüm olan yeni məhsul buraxılışı və ya xidmət göstərilməsinə başlandıqda, həmin məhsulun və ya xidmətin hansı mərhələdə olmasının təsviri, xammalın mənbələri və mövcudluğu;

Emitentin investisiya tələb edən əsas aktivləri emitentin kredit portfelidir.

6.1.3. Emitentin fəaliyyətinin nə dərəcədə mövsümi olduğu və ya ola biləcəyi;

Fəaliyyət mövsümi xarakter daşımır.

6.1.4. Emitentin fəaliyyətinin rəqabətli şəraiti, o cümlədən, mühüm əhəmiyyəti olduqda, Emitentin və ya onun Aidiyyəti şəxslərinin rəqabət apardığı bazarların müəyyən edilməsi, mühüm rəqiblərin sayı və Emitentə məlumdursa, Emitentin və onun Aidiyyəti şəxsləsinin rəqabət mövqeyi;

Emitent fəaliyyət göstədiyi sahədə sağlam rəqabət şəraitinin formalaşması, bazarın mütəmadi olaraq araşdırılması və bazarda mühüm mövqeyini saxlaması üçün əhəmiyyətli tədbirlər görülməsini tələb edir. Bazarda olan mühüm rəqiblərə Azərbaycanda fəaliyyət göstərən Bankları aid etmək olar. Hal-hazırda emitent bazarda ilk onluqda (aktivlər, məcmu kapital, gəlirlilik və müştəri sayı üzrə) yerini qoruyur.

6.1.5. Listinqdən keçəcək Emitentə münasibətdə MHBS-a uyğun olaraq son 3 (üç) maliyyə ili ərzində ümumi gəlirin coğrafi bazarlar və fəaliyyət növləri üzrə bölgüsü; Emitent Azərbaycan bazarında aktiv fəaliyyətdədir.

Bank gəlirlərinin illər üzrə bölgüsü aşağıdakı kimidir:

İl	Məbləğ
2012-ci il	32 335 manat
2013-cü il	46 391 manat
2014-cü il	40 661 manat

6.1.6. Emitentin patentlərdən, ticarət nişanlarından, lisenziyalardan, franşayzing müqavilələrindən və konsessiyalardan və ya sənaye, ticarət və ya maliyyə müqavilələrindən və ya yeni istehsalat proseslərindən nə dərəcədə asılı olduğu haqqında məlumat;

Emitent Azərbaycan Respublikası Mərkəzi Bankın verdiyi 247 nömrəli 18 Fevral 2015-ci il tarixli lisenziyaya əsasən təminatlı və təminatlı kreditlərin verilməsi, girov əmanəti qəbul etmək və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşqul olmaq hüququ var.

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

6.1.7. Yaxın keçmişdə Emitentin kommersiya fəaliyyətində onun maliyyə vəziyyətinə əhəmiyyətli təsirə malik fasilələr haqqında məlumat.

Mövcud deyil.

6.2. Emitentin gələcək fəaliyyət planları haqqında məlumat.

Emitent mikro və kiçik sahibkarlara verilmiş kreditlərdən ibarət portfelin artırılmasını planlaşdırır. Emissiyada əldə edilmiş vəsaitlər kredit şəkilində mikro və kiçik sahibkarlara onların biznesin artırılması məqsədi ilə verilməkdir.

6.3. Tədqiqatlar və yeni məhsulların və xidmətlərin yaradılması.

Emitent mütəmadi olaraq bazar araşdırmaları aparıb müştərilərin gözləntilərini təhlil edir.

6.3.1. Son 3 (üç) maliyyə ili ərzində yeni məhsullara və xidmətlərə dair tədqiqatların aparılması və yeni məhsulların və xidmətlərin yaradılması siyasətilə bağlı məlumat, mühümdürsə;

Yeni məhsullara və xidmətlərə dair tədqiqatların aparılması ilə əlaqədar hər rübün son iş günü işçilərlə ümumi toplantı aparılır və orada dünyada yaranmış maliyyə məhsullarının bizdə inteqrasiya edilməsi, daxili bazarın araşdırılması, əhalinin kreditləşmə yükünün araşdırılması müzakirə edilir.

6.3.2. Tədqiqatların və yeni məhsulların və xidmətlərin yaradılması ilə bağlı xərclər.

Tədqiqatların və ya məhsulların yaradılması ilə bağlı xərclər qəbul olunmuş qərarlara və büdcə proqnozlarına uyğun olaraq həyata keçirilir.

6.4. Emitentin işçilərinin sayı, əməkhaqqı fondunun məbləği və bu rəqəmlərdə son 3 (üç) maliyyə ili ərzində olan hər hansı bir mühüm dəyişikliklər.

(31.12.2014-ci il tarixinə)

İşçilərin sayı 989 nəfər, aylıq əmək haqqı fondunun məbləği 2 317 265 manat təşkil edir və hər hansı mühüm dəyişiklik olmayıb.

6.5. Emitentin müəssisələri, zavodları, fabrikləri, binaları və digər mühüm maddi əmlakları haqqında qısa məlumat.

Müəssisənin adı	İştirak payı
«BOB Broker» MMC	100%
Azərbaycan Beynəlxalq Bankı ASC	0.2%
«MilliKart» MMC	0.8%
«Buta Sığorta» ASC	19%

6.6. Tərəflərindən biri Emitent və ya onun Aidiyyatı şəxsi olan və ya onların əmlakı çəkişmənin obyektini olan davam edən məhkəmə və ya arbitraj proseslərinin və onların maliyyə risklərinin qısa təsviri, proseslərin keçirildiyi məhkəmənin və ya digər orqanın

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

adı, onların başlandığı tarix, əsas tərəflər, iddiaların əsaslandığı hallar və qəbul olunmuş qərarlar.

Məhkəmə proseslərinin illər və iddia mahiyyəti üzrə sayları:

Məhkəmə prosesləri (İddianın mahiyyəti üzrə)	2014-cü il üzrə cəmi say	2015-ci il üzrə cəmi say
Avtokreditlər üzrə	206	154
Mikrokredit üzrə	301	495
İstehlak Kreditləri üzrə	2951	2945
Kredit Kartları üzrə	1420	3056
Digər məsələlər üzrə	10	7
Cəmi	4888	6657

Məhkəmə proseslərinin illər və iddia mahiyyəti üzrə məbləğləri:

Məhkəmə prosesləri (İddianın mahiyyəti üzrə)	2014-cü il üzrə cəmi məbləğləri	2015-ci il üzrə cəmi məbləğləri
Avtokreditlər üzrə	2447085	1781806
Mikrokredit üzrə	580207	994622
İstehlak Kreditləri üzrə	3638834	4362463
Kredit Kartları üzrə	908984	2080943
Digər məsələlər üzrə	1337928	202497
Cəmi	8913038	9422331

6.7. İnvestisiya siyasəti.

6.7.1. Rəqəmlər göstərilməklə, son 3 (üç) maliyyə ili və cari ilin ötən ayları ərzində Emitent tərəfindən digər şirkətlərə qoyulan sərmayələrin və digər investisiyaların təsviri;

Müəssisənin adı	31.12.2012	31.12.2013	31.12.2014	Səsvərmə hüququ (%-lə)	İnvestisiyanın təsviri
«BOB Broker» MMC	-	-	50 000AZN	100%	Nizamnamə kapitalının artırılması
Azərbaycan Beynəlxalq Bankı ASC	-	-	29 872,96AZN	0.2%	Səhmlərin alınması
«MilliKart» MMC	-	-	-	0.8%	-
«Buta Sığorta» ASC	1 387 000AZN	-	-	19%	Səhmlərin alınması

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

6.7.2. Emitentin gələcəkdə planlaşdırdığı mühüm investisiyalar haqqında məlumat.

Məlum deyil .

6.8. Son 3 (üç) il ərzində keçirilən Səhmdarların Ümumi Yığıncaqlarının qüvvədə olan qərarları haqqında məlumat.

6.8.1. Yığıncağın tarixi və növü, gündəliyi və gündəlik üzrə səsvermənin nəticələri:

Yığıncağın tarixi və növü	Yığıncağın gündəliyi	Gündəlik üzrə səsvermənin nəticələri
Səhmdarların 16.04.2013-cü il tarixli növbəti ümumi yığıncağı	<ol style="list-style-type: none">1. 2012-ci ilin maliyyə hesabatının təsdiq edilməsi.2. 2012-ci il üçün Bankın maliyyə vəziyyəti ilə bağlı Audit Komitəsinin hesabatının təsdiq edilməsi.3. Bankın Nizamnaməsinin yeni redaksiyada təsdiqinə dair məsələ.4. 2012-ci ilin mənfəətindən dividendlərin ödənilməsinə dair məsələ.5. Bankın Audit Komitəsinin Əsasnaməsinin yeni redaksiyada təsdiqinə dair məsələ	Lehinə: yekdilliklə Əleyhinə: yoxdur Bitərəf: yoxdur
Səhmdarların 17.03.2014-cü il tarixli ümumi yığıncağı	<ol style="list-style-type: none">1. 2013-cü ilin maliyyə hesabatının təsdiq edilməsi.2. 2013-cü il üçün Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi.3. Bankın Audit Komitəsinin Əsasnaməsinin yeni redaksiyada təsdiqinə dair məsələ.4. Bankın Audit Komitəsinin üzvlərinin səlahiyyət müddətinin artırılmasına dair məsələ.	Lehinə: yekdilliklə Əleyhinə: yoxdur Bitərəf: yoxdur
	<ol style="list-style-type: none">5. 2013-cü ilin mənfəətindən dividendlərin ödənilməsinə dair məsələ.6. Digər məsələlər	
	<ol style="list-style-type: none">1. Bankın Müşahidə Şurasının	Lehinə: yekdilliklə

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Səhmdarların 14.05.2014-cü il tarixli növbəti ümumi yığıncağı	<p>tərkibinə baxılmasına dair məsələ.</p> <p>2. Digər məsələlər</p> <p>2.1 Bankın qanuni təmsilçilərinin təyin edilməsinə dair məsələ.</p>	<p>Əleyhinə: yoxdur</p> <p>Bitərəf: yoxdur</p>
Səhmdarların 01.09.2014-cü il tarixli ümumi yığıncağı	<p>1. Bankın Müşahidə Şurasının Əsasnaməsinə dəyişikliyin edilməsinə dair məsələ.</p> <p>2. Bankın İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətinin artırılmasına dair məsələ</p> <p>3. Bankın cari fəaliyyətinin müzakirəsi</p>	<p>Lehinə: yekdilliklə</p> <p>Əleyhinə: yoxdur</p> <p>Bitərəf: yoxdur</p>
Səhmdarların 12.12.2014-cü il tarixli ümumi yığıncağı	<p>1. Bankın «Səhmdarların Ümumi Yığıncağının iclaslarının çağırılması və keçirilməsi haqqında qaydalar»ının yeni redaksiyada təsdiq edilməsinə dair məsələ.</p> <p>2. Bankın cari fəaliyyətinin müzakirəsi.</p> <p>3. Digər məsələlər:</p> <p>3.1. «BoB Broker» MMC-nin nizamnamə kapitalının artırılmasına dair məsələ.</p> <p>3.2. Bankın xalis mənfəəti hesabına ehtiyatların yaradılmasına dair məsələ.</p> <p>3.3. Bankın dövlət nəfinə müsadirə olunmuş səhmlərinin əldə edilməsinə dair məsələ.</p>	<p>Lehinə: yekdilliklə</p> <p>Əleyhinə: yoxdur</p> <p>Bitərəf: yoxdur</p>
Səhmdarların 22.05.2015-ci il tarixli növbəti ümumi yığıncağı	<p>1. 2014-cü ilin maliyyə hesabatlarının təsdiq edilməsi.</p> <p>2. 2014-cü il üçün Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi.</p> <p>3. 2014-cü ilin mənfəətindən dividendlərin ödənilməsinə dair məsələ.</p> <p>4. Bankın Müşahidə Şurasının tərkibinin genişləndirilməsinə və Şuraya əlavə yeni üzvlərin</p>	<p>Lehinə: yekdilliklə</p> <p>Əleyhinə: yoxdur</p> <p>Bitərəf: yoxdur</p>

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

	<p>təyinatına dair məsələ</p> <p>5. Bankın İdarə Heyətinin üzvünün səlahiyyət müddətinin artırılmasına, İdarə Heyətinə yeni üzvün və sədrin təyin edilməsinə dair məsələ</p>	
	<p>6. Bankın Audit Komitəsinin üzvlərinin səlahiyyət müddətinin artırılmasına dair məsələ.</p> <p>7. Digər məsələlər:</p> <p>7.1. Ştatın ləğvinə dair məsələ.</p> <p>7.2. Səhmlərin satılmasına dair məsələ.</p> <p>7.3. «BoB Broker» MMC-nin nizamnamə kapitalının artırılmasına dair məsələ.</p> <p>7.4. Digər hüquqi şəxsin kapitalında "Bank of Baku" ASC-nin iştirakı barədə qərarın qəbul edilməsi.</p> <p>7.5. Bankın xalis mənfəəti hesabına ehtiyatların yaradılmasına dair məsələ.</p> <p>7.6. Bankın səhmdarlarının nizamnamə kapitalındakı payları barədə məlumatların əks olunduğu Dövlət reyestrindən çıxarışın alınması səlahiyyətinin verilməsinə dair məsələ.</p>	

6.8.2. Müşahidə Şurasının və ya Təftiş Komitəsinin (banklar üçün Audit Komitəsinin) və ya İdarə Heyətinin üzvləri/Baş Direktor seçilibsə, onlar barədə məlumat;

Emitentin Müşahidə Şurasının üzvləri haqqında məlumat:

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Müşahidə şurası üzvünün adı,soyadı, atasının adı	Müşahidə şurası üzvünün doğulduğu il	Emitentdə tutduğu vəzifə	Emitentdən kənar datutduğu vəzifə	Emitentin nizamnamə kapitalında payı (%-lə)
İSAYEV ELÇİN HƏMİD OĞLU	1952-ci il	Müşahidə Şurasının Sədri	5 saylı xəstəxanada şöbə müdiri	10
MƏMMƏDOV İBRAHİM İSMAYİL OĞLU	1950-ci il	Müşahidə Şurasının üzvü	“Azpetrol” MMC-nin Baş direktoru	-
MOHAGHEGH OROMİ ŞƏHRAM	1970-ci il	Müşahidə Şurasının üzvü	“Buta Sığorta” ASC-nin Müşahidə Şurasının üzvü	-

İdarə Heyəti:

Adı, soyadı, atasının adı	Doğulduğu il	Emitentin orqanlarında tutduğu vəzifə	Emitentdən kənarında tutduğu vəzifə	Emitentin nizamnamə kapitalında payı (%-lə)
İbrahimov Abbas Məmmədli oğlu	1981-ci il	İdarə Heyətinin Sədri	yoxdur	yoxdur
Qaraisayev Zaur Fəxrəddin oğlu	1979-cu il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini	“Buta Sığorta” ASC-nin təftiş komissiyasının üzvü	yoxdur
Zeynalov Nahid Vidadi oğlu	1982-ci il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin I müavini	yoxdur	yoxdur
Həmidov Eldar Elman oğlu	1977-ci il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini	“Buta Sığorta”ASC-nin təftiş komissiyasının sədri	yoxdur
Eynullayev Vüsal İbadət oğlu	1983-cü il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini	“BoBBroker” MMC-nin direktoru	yoxdur

Audit Komitəsi:

Adı, soyadı, atasının adı	Doğulduğu il	Emitentin orqanlarında tutduğu vəzifə	Emitentdən kənarında tutduğu vəzifə	Emitentin nizamnamə kapitalında payı (%-lə)
----------------------------------	---------------------	--	--	--

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Quliyev Rasim Mithət oğlu	1956-cı il	Audit Komitəsinin Sədri	yoxdur	yoxdur
Rəhimli Həqiqət Nadir qızı	1957-ci il	Audit komitəsinin üzvü	“NAB” Şirkətlər qrupunun baş mühasibi	yoxdur
Abdullayeva Məleykə Səttar qızı	1973-cü il	Audit komitəsinin üzvü	“Baku Elektroniks” MMC-də baş mütəxəssis	yoxdur

6.9. Emitent üzərində Nəzarət haqqında məlumat.

6.9.1. Emitent şirkətlər qrupuna daxildirsə, qrupun qısa təsviri və Emitentin bu qrupda tutduğu yeri haqqında məlumat;

Daxil deyildir.

6.9.2. Emitentin səsli səhmlərinin 10% (on faiz) və ya artıq faizinə sahib olan səhmdarlar və həmin səhmdarların sahib olduqları səhmlərin sayı və ümumi səhm sayına qarşı faiz nisbəti;

Hüquqi şəxsin tam adı (fiziki şəxsin soyadı, adı, atasının adı)	Hüquqi şəxsin olduğu yer (fiziki şəxsin yaşayış yeri), Poçt indeksigöstərilməklə	Ödənilmiş səhmlər (say ilə)	Emitentinniza mnaməkapital ındapayı (faizlə)
“AZPETROL NEFT ŞİRKƏTİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ	Bakışəhəri, Səbailrayonu, Böyük Qala, ev 37, BakıAZ0004, Azərbaycan	982.260	28,89
İSMAYILOV HİKMƏT ƏBUZƏR OĞLU	Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi ev, 12 m. 34	717.740	21,11
İSAYEV ELÇİN HƏMİD OĞLU	Bakışəh., İnşaatçılar pr., ev 20 A, m. 70	340.000	10
“NAB HOLDİNG ANONİM ŞİRKƏTİ” (Türkiyə Respublikası)	Haydar Aliyev caddəsi, Memduh Paşa Yalısı, No: 21 / B, 34457 Kireçburnu, Sarıyer – İstanbul/ Türkiyə	1.360.000	40

6.9.3. Emitentə birbaşa və ya dolayısıyla nəzarət edən və ya edə bilən şəxslər haqqında məlumatlar, o cümlədən, səsli səhmlərin nisbətini göstərməsi;

Bu cür şəxslər mövcud deyildir. Qərarların qəbul olunması prosesində səsvermənin nisbəti bu və ya digər məsələ üzrə AR Mülki Məcəlləsinin və “Banklar haqqında” AR qanunun tələblərinə əsasən keçirilir və rəsmiləşdirilir.

Bu bənddə 6.9.2-ci bənddə məlumat verilmişdir.

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

7. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar

7.1. Son 3 (üç) maliyyə ili ərzində hər bir Qiymətli Kağız üzrə ödənilmiş dividendlərin və ya digər ödənişlərin məbləği;

- 06.03.2012-ci il tarixində keçmiş illərin mənfəəti hesabına 710.000,00 AZN dividend səhmdarlara ödənilmişdir.
- 08.11.2012-ci ildən sonra 2013-cü ildə 2012-ci ilin bölüşdürülməmiş mənfəətindən 16167500 (on atlı milyon bir yüz altmış yeddi min beş yüz) manat dividend səhmdarlara ödənilmişdir.
- 2014-cü ildə 2013-cü ilin bölüşdürülməmiş mənfəətindən 35 470 000 (otuz beş milyon dörd yüz yetmiş min) manat dividend ödənişi qərara alınıb.

7.2. Emitentin maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin təhlili, maliyyə hesabatları, son 3 (üç) maliyyə ili ərzində hər bir il üzrə konsolidə olunmuş şəkildə Emitentin maliyyə vəziyyəti, maliyyə vəziyyətində dəyişikliklər və fəaliyyətinin konkretləşdirilmiş nəticələri, xüsusən aşağıdakıların təsviri:

7.2.1. Pul vəsaitlərinin və maliyyə resurslarının mənbələri;

a) Pul vəsaitlərinin daxili və xarici mənbələrinin müəyyən edilməsi və təsviri;

	2014	2013	2012
Qısamüddətli Borc	260 769,00	238 749,00	190 200,00
Uzunmüddətli Borc	291 314,00	249 667,00	179 896,00
Kapital ehtiyatları	0	0	0

b) Emitentin kapitalına əhəmiyyətli təsir göstərə bilən amillərin təsviri. Emitentin pul vəsaitlərinin artması və ya azalması ilə nəticələnəcək və ya məntiqi baxımdan nəticələnə biləcək təsiredici amillərin müəyyən edilməsi. Mühüm kəsir (defisit) müəyyən edildikdə, onu aradan qaldırmaq üçün Emitentin gördüyü və ya görülməsini təklif etdiyi tədbirlər barədə məlumat;

Son üç maliyyə ili ərzində bölüşdürülməmiş mənfəətin həcmi aşağıdakı kimidir:

	2014	2013	2012
Bölüşdürülməmiş Mənfəət	45 862 339,86AZN	0	0

c) Sonuncu maliyyə ilinin və cari ilin dövrləri üçün təqdim olunan maliyyə hesabatları üzrə Emitentin maliyyə xərclərinə dair öhdəliklərinin təsviri və həmin öhdəlikləri yerinə yetirmək üçün gözlənilən vəsait mənbələrinin müəyyən edilməsi.

Öhdəliklər	2014 (min manatla)	2013
------------	--------------------	------

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Cəlb edilmiş vəsaitlər	420,758	393,615
Bankların kreditləri	17,904	4,961
Bankların depozitləri	59,019	48,003
Bank tərəfindən buraxılmış subardınasiya və s. qəbildən olan borc öhdəlikləri	29,413	20,000
Digər maliyyə institutlarının (banklardan başqa) kreditləri	24,923	21,820
Digər öhdəliklər	49,096	40,046
Öhdəliklərin cəmi	601,113	528,445

Şirkət öhdəliklərini kredit portfelinin toplanması nəticəsində ödəyir.

7.2.2. Fəaliyyətinin nəticələri:

a) Mütəmadi fəaliyyətdən gələn gəlirlərə mühüm təsirə malik amillərin təsviri və bu cür halların hər birində bu təsirin dərəcəsinin göstərilməsi;

Bankın fəaliyyətinə təsir göstərən faktorlar:

- ÜDM-in real artım səviyyəsi;
- Real faiz dərəcələrinin səviyyəsi;
- İnflyasiyanın gözlənilməz dəyişməsi;
- Beynəlxalq reyting agentliklərinin ölkə və Bank barədə şərhləri və hesabatları;
- Maliyyə bazarlarında (FX, səhm, əmtəə və kapital bazarlarında) volatilik və məlumatlılıq səviyyəsi;
- Daşınar və daşınmaz əmlak bazarında qiymətlərin dəyişmə səviyyəsi;
- Aktivlərin və öhdəliklərin coğrafi strukturunda böyük paya sahib ölkələrdəki siyasi-iqtisadi vəziyyət.

b) Emitentin xalis və ya ümumi gəlirlərinin artması zamanı bu artımların satılan məhsulların və göstərilən xidmətlərin qiymətindən, onların həcmində və ya məbləğində olan artımlardan və ya yeni məhsul və xidmətlərin təqdim edilməsindən nə dərəcədə asılı olduğu barədə məlumat;

Bankın xalis və ya ümumi gəlirlərinin artması bazar konyukturasi, əhalinin seqmentlər üzrə real gəlirləri, inflyasiya və digər faktorlar nəzərə alınmaqla, satılan məhsullar və göstərilən xidmətlər üzrə formalaşdırılan qiymətindən həmçinin yeni məhsul və xidmətlərdən birbaşa asılıdır

ç) İnflyasiyanın və dəyişən qiymətlərin Emitentin gəlirlərinə təsirinin təsviri.

İnflyasiyanın gözlənilməz dəyişkənliyi qısa müddətli perspektivdə Bankın real gəlirlərinə mənfi təsir edir. Uzunmüddətli perspektivdə isə Bankın məhsul və xidmətlərinə tələbin artması, inflyasiyanın dəyişmə faktorunun məhsul və xidmətlərdə nəzərə alınması ilə gəlirlərə müsbət təsir edir.

8. Emitentin idarə edilməsi haqqında məlumat

8.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri haqqında məlumat:

8.1.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri vəzifəsinə seçilmiş və ya namizədliyi irəli sürülmüş şəxslər barədə məlumat;

Müşahidə Şurası:

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Müşahidə şurası üzvünün adı,soyadı, atasının adı	Müşahidə şurası üzvünün doğulduğu il	Emitentdə tutduğu vəzifə	Emitentdən kənar da tutduğu vəzifə	Emitentin nizamnamə kapitalında payı (%-lə)
İSAYEV ELÇİN HƏMİD OĞLU	1952-ci il	Müşahidə Şurasının Sədri	5 saylı xəstəxanada şöbə müdiri	10
MƏMMƏDOV İBRAHİM İSMAYİL OĞLU	1950-ci il	Müşahidə Şurasının üzvü	“Azpetrol” MMC-nin Baş direktoru	-
MOHAGHEGH OROMİ ŞƏHRAM	1970-ci il	Müşahidə Şurasının üzvü	“Buta Sığorta” ASC-nin Müşahidə Şurasının üzvü	-

İdarə Heyəti:

Adı, soyadı, atasının adı	Doğulduğu il	Emitentin orqanlarında tutduğu vəzifə	Emitentdən kənar da tutduğu vəzifə	Emitentin nizamnamə kapitalında payı (%-lə)
İbrahimov Abbas Məmmədli oğlu	1981-ci il	İdarə Heyətinin Sədri	yoxdur	yoxdur
Qaraisayev Zaur Fəxrəddin oğlu	1979-cu il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini	“Buta Sığorta” ASC-nin təftiş komissiyasının üzvü	yoxdur
Zeynalov Nahid Vidadi oğlu	1982-ci il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin I müavini	yoxdur	yoxdur
Həmidov Eldar Elman oğlu	1977-ci il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini	“Buta Sığorta”ASC-nin təftiş komissiyasının sədri	yoxdur
Eynullayev Vüsal İbadət oğlu	1983-cü il	İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini	“BoBBroker” MMC-nin direktoru	yoxdur

8.1.2. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri/Baş Direktor arasında olan qohumluq münasibətlərin xüsusiyyətləri haqqında məlumat;

Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri arasında qohumluq əlaqələri yoxdur.

8.1.3. Yuxarıdakı bənddə göstərilmiş şəxslərdən hər birinin son 5 (beş) ildə iş təcrübəsinin, o cümlədən, son 5 (beş) ildə əsas fəaliyyətinin təsviri, bu fəaliyyətin həyata keçirildiyi şirkətin adı, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti, törəməsi və ya Aidiyatı şəxsi olub-olmadığı haqqında məlumat;

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Göstərilən şəxslər son 5 (beş) ildə əsas fəaliyyətin həyata keçirildiyi şirkətin, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti, törəməsi və ya Aidiyyatı şəxsi olmayıblar.

Şəxslərin 5 il ərzində digər şirkətlər də daxil olmaqla iş təcrübəsi və şirkətlərin adı

- 1- İSAYEV ELÇİN HƏMİD OĞLU - son 5 il ərzində 5 saylı xəstəxanada şöbə müdiri vəzifəsində çalışıb.
- 2- MƏMMƏDOV İBRAHİM İSMAYIL OĞLU - son 5 il ərzində "Azpetrol" MMC-nin Baş direktoru vəzifəsində çalışıb.
- 3- MOHAGHEGH OROMİ ŞƏHRAM- son 5 il ərzində "Buta Sığorta" ASC-nin Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.
- 4- Həmidov Eldar Elman oğlu - son 5 il ərzində "Buta Sığorta" ASC-nin təftiş komissiyasının sədri vəzifəsində çalışıb.
- 5- Qaraisayev Zaur Fəxrəddin oğlu- son 5 il ərzində "Buta Sığorta" ASC-nin təftiş komissiyasının üzvü vəzifəsində çalışıb.
- 6- İbrahimov Abbas Məmmədəli oğlu- son 5 il ərzində digər şirkətlərdə çalışmayıb.
- 7- Zeynalov Nahid Vidadi oğlu- son 5 il ərzində digər şirkətlərdə çalışmayıb.
- 8- Eynullayev Vüsal İbadət oğlu- son 5 il ərzində "BoB Broker" MMC-nin direktoru vəzifəsində çalışıb.

8.1.4. Bu Əlavənin 8.1.1. bəndində göstərilmiş şəxslərin digər şirkətlərdə tutduğu mühüm vəzifələr haqqında məlumat;

Göstərilən şəxslər digər şirkətlərdə mühüm vəzifə tutması haqqında məlumat 8.1.1. bəndindəki cədvəldə göstərilib.

8.1.5. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun bacarığını və dürüstlüyünü qiymətləndirmək üçün mühüm olan və son 5 (beş) ildə baş vermiş aşağıdakı hadisələrin təsviri:

a) Bu şəxslərin rəhbərliyində təmsil olunduqları hüquqi şəxslərə qarşı müflisləşmə və iflas haqqında qanunvericiliyə əsasən iddianın verilməsi;

Mövcud deyil

b) Bu şəxsin qəsdən törədilmiş cinayətdə təqsirli bilinməsi və ya onun barəsində qəsdən törədilmiş cinayət əməli ilə bağlı istintaq hərəkətlərinin aparılması;

Mövcud deyil

c) Bu şəxsə qarşı məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıda göstərilmiş fəaliyyət növləri ilə məşğul olmağın və ya vəzifələrin tutulmağının qadağan edilməsinə dair qərar:

Mövcud deyil

(i) Qiymətli Kağızlara dair investisiya, anderrayter, zaminlik, broker, diler, sığorta, bank, depozitari fəaliyyəti ilə məşğul olan şirkətlərdə Müşahidə Şurasının və ya İdarə Heyətinin üzvü\Baş Direktoru vəzifəsini tutmaq;

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Eynullayev Vüsal İbadət oğlu "BoB Broker" MMC-nin direktorudur.

(ii) Sahibkarlıq fəaliyyətinin hər hansı bir növü ilə məşğul olmaq.

Mövcud deyil

8.2. Emitent Hesabatında aşağıdakılar daxil olmaqla rəhbərliyin mükafatlandırılması haqqında məlumat verilməlidir:

8.2.1. Adlarını çəkməmək şərtilə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun sonuncu maliyyə ili ərzində hər hansı qismdə göstərdikləri xidmətlərə görə Emitent və ya onun Aidiyyatı şəxsləri tərəfindən birgə mükafatlandırılması haqqında məlumat. Bu cür məlumat əməkhaqqı, bonuslar, əməkhaqqı və ya bonus hesab edilməyən digər illik mükafatları və ya uzunmüddətli mükafatlandırmaları əks etdirməlidir.

Mövcud deyil

8.2.2. Emitentin və ya onun Aidiyyatı şəxsləsinin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktora hər-hansı təminatın və digər imtiyazların ödənilməsi üçün sonuncu maliyyə ili ərzində ması nəzərdə tutulmuş vəsaitin məbləği;

Mövcud deyil

8.3. Son 3 (üç) maliyyə ili ərzində Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun onların digər fəaliyyəti ilə əlaqədar Emitentin hər hansı əməliyyatlarında birbaşa və ya dolayısıyla maraqlı olduqları halda, həmin əməliyyatlar haqqında məlumat verilməlidir. Bu məlumatda şəxslərin adı, Emitentdə tutduğu vəzifəsi, onların əməliyyatda olan maraqlarının xüsusiyyəti, bu cür əməliyyatların məbləği və lazım gəldikdə həmin şəxslərin bu əməliyyatlarda maraqlarının məbləği göstərilməlidir.

Mövcud deyil

8.4. Emitent son 5 (beş) ildə dövlət qeydiyyatına alındıqda, Emitent Hesabatında təsisçilərin adları, Emitentin təsisçiləri barədə məlumat.

Mövcud deyil

9. Qiymətli Kağızın təklifi

9.1. Emitent tərəfindən Qiymətli Kağızın təklifi olduqda, Emitent Hesabatında aşağıdakı məlumat verilməlidir:

9.1.1. Təklif olunan Qiymətli Kağızın miqdarı

Hər birinin nominal dəyəri 15,55 (on beş tam yüzdə əlli beş) manat olan 3 400 000 (üç milyon dörd yüz min) ədəd adi, sənədsiz, adlı səhmlər

9.1.2. Təklif olunan Qiymətli Kağızın satılmasına və/və ya yerləşdirilməsinə əsas verən sənədlər (qərar, müraciət və s.), Səhmdarlar tərəfindən üstünlük hüququndan istifadə və bu hüququn məhdudlaşdırılması və ya ləğvi halları olduqda, bu cür halların xülasəsi;

Səhmlərin nominal dəyərinin artırılmasına dair qərar 05.03.2012-ci il tarixində Səhmdarların Ümumi yığıncağının qərarı ilə verilmişdir. (Protokol № 01/12)

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

9.1.3. Təklif olunan qiymət, təklifin müddəti və qiymətin ödənilmə qaydası;

Səhmlərin nominal dəyəri: 15,55 manat təşkil edir.

9.1.4. Qiymətli Kağız Emitent tərəfindən təklif edildikdə, Qiymətli Kağızın satışından əldə olunan gəlirin Emitent tərəfindən hansı əsas məqsədlər üçün istifadə olunacağı və hər bir məqsəd üçün istifadə olunacaq təxmini məbləğ. Gəlirin və ya onun mühüm hissəsinin istifadəsi üçün Emitentin heç bir xüsusi planı olmadıqda, bu barədə məlumat.

Səhmlərin yerləşdirilməsindən əldə ediləcək vəsaitlər "Bank of Baku" ASC-nin mikro və kiçik sahibkarlara və istehlak məqsədi ilə veriləcək kredit portfelinin formalaşdırılmasında istifadə ediləcək.

Bank of Baku ASC-nin İHS

Abbas İbrahimov _____